



■ Xəyalə Rəis
teatrşünas

İl olub 2020. Dünya zərrəciklərdən ibarət olan, çoxusu olmayan yüngül bir virusun əlində çarəsiz qalıb. Digər planetlərə ekskursiyaya çıxan, Yer planetində oturub, Ayda torpaq almaq eşqinə düşən müasir insanın kiçik bir virusun əlində girinc qalması necə də gülməli və bir o qədər də ağlamalı durumdur. Dünya yeni bir canlı yaratdığı, tibbin "möcüzələrinin" planetə meydan oxuduğu bir dövrdə koronavirusun vaksininin tapılmasına real vəziyyətimizin acizliyinin göstəricisidir. Bizim ağ atlı oğlanlarımız qızlarımızın gözünü yollarda qoyduğu üçün ondan daha ümidi mizi kəsmişik. İzlediyimiz Hollivud filmlərindeki qəhrəmanlar da dadımıza çatır. Gözümüzü yollara dikib, bir qəhrəmanın gələcəyini gözləyirik. Doğmalarımızın, əzizlərimizin göz görə-görə ovuclarımızın arasından çıxıb bu virusun qurbanına çevrilmesinə şahidlik edirik. Dü-

canlı tamaşa izləmək necə hisdir" kimi cavablar da alırıq. Amma zarafatı belə tükürpədicidir. Həmkarlarımızla tədbirlərə getmək, canlı tamaşa izləyə bilmək üçün indi nələrdən keçərdik.

İlk dəfədir yaşadığımız bu karantin günlərində bir çox suallara cavab tapmaqqda acizik. Görəsən karantin bitsə, yenə o kinoteatra, teatra gedə biləcəyikmi? Yenə o əyləncəmiz, şənliyimiz olacaqmı? Yenə o teatr festivalları, səfərlər, premyeralar, tədbirlər olacaqmı? Suallar çox, cavabları yox.

Dünənə qədər virus yoxdur, inandırıcı deyil deyənlərin ətrafındakı insanlar, ele özləri də bu virusdan xəstəxana divarlarında nəfəs almaq üçün min bir əziziyət çəkdikdən sonra həyatdan ikielli yapışdıqlarının şahidi oluruq. Virusa yolu xərçənərək sağılıb cəmiyyətin bir parçası olmağa davam edənlər ise arṭiq ikinci həyatlarını yaşıdlarınlı



lasın deyirik, amma hamımız ehtiyat edirik. Özümüzü və ailəmizi qorumaq üçün, bəlkə də, çoxumuz 2020-ci ilin sonuna qədər yolumuzu teatrlardan salmayacaq. Pan-

da, biz unutmuruq. Bugün tamaşaçısı gözüəçiq, müasir insandır. Nəyi plan üçün, nəyi tamaşaçı üçün etdiyinizi sizdən də, bizdən daha yaxşı bilir.

Onu deyirdim axı, yeni teatr mövsümünün necə başlayacağı da sual altındadır. Vay o güne ki, yenə yeni mövsümde aktyorlarla ZOOM programı ilə məşqlər salınsın. Bu təhsil deyil, bu heç plenar iclas da deyil ki, virtual ünsiyyət programları ilə iş aşşın. Internetlə məşq anlayışını qəbul etməkdə çətinlik çəkirəm. Bunu kim necə ağılnıza salıbsa, ona biri başa salsañ ki, atam-qardaşım, elə deyil. Rejissorlar hər nə qədər "evdən işləyirik, onlayn məşqlər edirik" desələr də, bununla məsələ həll olunmur.

Aktyorlara ev tapşırığı ilə yene şeir söyləmek tapşırılacaqsa, onlar da bir gözü kitabda, bir gözü gözü kamerada sevdiyimiz şairlərin şeirlərini gözümüzdən salacaqlarsa, onlara bəri başdan bir meqbul yazın getsin. Heç olmasa, o şeirləri yazan mərhum şairlərimizi qəbirə rahat buraxın. Hər nə qədər o aktyorlar, aktrisalar sizin teatrda baş tacınız olsa da, sosial şəbəkə vətəsi ilə çıxışları, performansları ilə batdırıqca batırlar.

4 aydan çoxdur ki, karantin qaydalarına əməl edən aktyorlar yeni mövsüm ab-havasında deyiller. Yaradıcı insanları yenidən bir araya topalamaq, yenidən o coşqıyla yaradıcılıq prosesinə qoşulmaq və köhnə tamaşaların bərpa etmək heç də asan məsələ kimi görünmür. ZOOM programı ilə rejissorla üz-üzə olan aktyorlar arasında psixoloji gərginliyin yaşaması da mümkünür. Karantin qaydaları da ha da sərtləşsə, aktyorlar və teatr ların yaradıcı heyəti yenə də evdən işləməyə məcbur olacaqlar. Yoxdur mu bunun başqa bir çarəsi?

Görünən odur ki, bu mövsüm de teatrda çalışan aktyorlar yene fəhləlik edib, özlərinə alternativ iş yerləri axtaracaqlar. Ya da bir az fərasəti və manevr etmək qabiliyyəti olanlar bir yol tapıb, fürsətdən yararlanıb öz PR-larına xidmət edəcəklər.

Tamaşaçısız qalan teatr ya pandemiyyaya qaydalarına boyun əyməli, ya da başqa alternativlər tapmalıdır. Ümidimiz isə yeni təyin olunacaq mədəniyyət nazirinədir. Ümid edirik ki, gələn gedənə rəhmət oxutdurmas.

İçimizdəki qorxu



nən yanımızda oturan, birlikdə çörek kəsdiyimiz insanlar bu gün bu balaca virusa görə torpaq olurlar. Mənzərə acınacaqlı, dəhşətlidir. İzlediyimiz isə nə əcnəbi filmlər, nə də televiziya tamaşalarıdır, həyatın özüdür. Karantin sözünün nə olduğunu bilməyən bizlər üçün də bir tarix yaşanır. Bu tarixdən canlı çıxmak üçün qorunmaq və mübarizə aparmaq əsas şərtlərdəndir.

Kaş, yaşadıqlarımız bir yuxu olaydı. Kaş, düşdürümüz bu vəziyyət Hollivud film olaydı və sonu xoşbəxtlikle bitəydi. Ancaq reallıq budur ki, dünyadan köçənlər film bitdikdən sonra aramızda olmayıcaqlar. Hər axşam gözümüzü günün statistikasına dikmədiyimiz, SMS-li icazələrin ləğv olunduğu karantinsiz bir həyat isteyirəm.

Hərdən "Facebook" da xəbərçi dostlar kimi bize xatırladır ki, "Ötən il bu vaxtı siz filan yerde idiniz". Bağrıñ çatlamasın, neyləsin? Əslində, xoşbəxtliyimizin fərqində olmamışq. Bir şeirdə deyildiyi kimi, "bəlkə də xoşbəxtik, xəbərimiz yox".

"Vaxt var idi, tamaşalara, filmlərimizin qalalarına gedərdik" kimi yarızarafat atmacalarımızdan da qalmırıq. "Geləcək nəsillər bilmez

deyirlər. Yəni, deməyim odur ki, daha həssas və ehtiyatlı davranışmağa çalışduğumuz zamanda bir aydan sonra teatrlarımız yeni mövsümə başlayacaq. Teatr yazılıyam deyə özümüz mövsüm açılışında teatrın qapısından içeri atmaq fikrində də deyiləm. Özümüzənən əlavə, ailəmi düşünüb, övladlarımı, valideynlərimi təhlükə altına ata bilmərem.

Mövsüm açılanda hansı ana öz uşağını teatra göndərəcək? Məgər siz göndərəcəksiniz? Evdən çöle çıxarmadığımız, havadan belə virus tutar deyə qorxduğumuz, qohum-əqrəbələrimizin belə evinə aparmadığımız uşaqlarımızı, sizcə, bir neçə dəqiqə əyləncə xətrinə teatrлara aparacaqıqmı?

Uzun müddətdir ki, teatrın təbliği ilə məşqül olan, klaviaturası teatr və onun PR-ı naminə çalışıyan teatr jurnalisti olsun da, şəxsən mən övladlarımı teatra aparmaqdan çəkinəcəyəm. İnsanların kütləvi toplaşlığı məkanlara övladımı göndərməyə qorxacağam. Məgər siz belə düşünmürsünüz?

Sözgəlişi, görəsən, teatr mövsümü başlayacaqmı? - deyə soruşsaq da, hamımızın içinde bir əndisə, "görəsən"lər var. Mövsüm baş-